

SAYT DİZAYNI

mobil versiyalar

Təlimçi: Vüqar
Baba

1.

Veb dizayn

Auditoriyanı və özünü təhlil edin

▶ Auditoriyanı dəqiqləşdir – kimin üçündür

- Yaş aralığı
- Yaşayış yeri
- Məşğuliyyəti
- Sosial, maddi vəziyyəti
- Sayt oxuma vərdisi

▶ Hansı tip məlumatlar yayımlanacaq

- Janr olaraq növü
- Kontentin formatı
- Əhatə coğrafiyası
- Sayta aidliliyi



Sayt quruculuğunda önəmli

- ▷ Məxsusi interfeys
- ▷ Sadə görünüş
- ▷ Məzmun yerləşdirmə intensivliyinizə uyğun ana səhifə
- ▷ Uyğun rəng seçimi
- ▷ Rahat idarəçilik
- ▷ Sürətli
- ▷ Axtarış hissəsi önə çıxsın və düzgün işləsin
- ▷ Oxucu ilə əlaqə - şərh
- ▷ Multimedia özəlliklərini önə çıxarın
- ▷ Sosial media ilə integrasiya
- ▷ SEO
- ▷ Mobilə uyğunlaşan (adaptiv və ya responsiv)
- ▷ **Test edin, test edin, test edin...**



Edilməməli



- Ø Saytı reklamla doldurmayın
- Ø SEO-nu aldatmağa yönəlik kodlaşmadan qaçın
- Ø Saytınızın loqosunu sağa qoymaq
- Ø Oxucunu səhifələrə yönəltmək, kliklətmək
- Ø Kodlama zənginliyi
- Ø Sıxıq yaratmayın, boşluqlara yer ayırın



2.

Mobilləşmək



Niyə mobil?

Oxucu mobildədir. Xəbər oxucularının 70-95%-i saytları mobil telefonlardan oxuyur!

- 2008-ci ildə kompyuter istifadəçiləri ümumi monitorlu cihaz istifadəçilərinin 69%-ini təşkil edib.
- 2018-ci ildə bu rəqəm – 28%-ə düşüb.



2011-ci ildə
planşet istifadəsi –
2%.

2018-ci ildə bu
rəqəm 58%-ə
qalxıb.




2008 –
smartfon
istifadəçilərinin
nisbəti – 17%

2018-ci ildə bu
göstərici – 78%

Saytınızı mobilə uyğun dizayn edin

Mobil görüntünün 2 forması var:

1) Adaptiv (uyğunlaşan) dizayn 2) Responsiv (cavab verən, həssas) dizayn



Əlavə imkanlar

- ▶ İndividuallaşan dizayn (oxucu dəyişiklik edə bilən) - Application
- ▶ Reklam bannerlərində mobilə uyğunlaşma



Nümunələr

- ▷ <https://colorlib.com/wp/free-news-wordpress-themes/>
- ▷ <https://dessign.net/20-best-free-magazine-wordpress-themes/>
- ▷ <https://athemes.com/collections/free-wordpress-magazine-themes/>
- ▷ <https://themefreesia.com/blog/best-free-wordpress-magazine-themes/>
- ▷ <https://themegrill.com/blog/free-responsive-magazine-wordpress-themes/>
- ▷

Təşəkkür

Sualınız olarsa bu ünvanlarda məni tapa bilərsiniz:

vugarbaba@gmail.com

[linkedin.com/in/vugarbaba](https://www.linkedin.com/in/vugarbaba)